

AZƏRBAYCAN RESPUBLİKASININ MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASI

Q Ə R A R

№ 50/11/2

Bakı şəhəri

“ 28 “ dekabr 2017-ci il

“Kredit bürolarının fəaliyyətinin tənzimlənməsi və nəzarəti Qaydası”nın təsdiq edilməsi barədə

“Kredit büroları haqqında” Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli 384-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin [2016-cı il 7 dekabr tarixli 1145 nömrəli](#) Fərmanının 4.2-ci bəndinin icrası məqsədi ilə və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 10 mart tarixli 828 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi”nin 5.3.2-ci yarımbəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası

Q Ə R A R A A L I R:

1. “Kredit bürolarının fəaliyyətinin tənzimlənməsi və nəzarəti Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Baş icraçı direktora (İbrahim Alışov) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

Direktorlar Şurasının sədri

Rüfət Aslanlı

“Təsdiq edilmişdir”
Azərbaycan Respublikasının
Maliyyə Bazarlarına Nəzarət Palatası
Qərar № 50/11/2
28 dekabr 2017-ci il

Direktorlar Şurasının sədri

Rüfət Aslanlı

Kredit bürolarının fəaliyyətinin tənzimlənməsi və nəzarəti

Qaydası

1. Ümumi müddəalar

Bu Qayda “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 5.2-ci, 5.7-ci, 7.2-ci, 7.3-cü, 16.2-ci və 23.4-cü maddələrinə uyğun olaraq hazırlanmış və kredit bürosunun fəaliyyəti üçün minimum nizamnamə kapitalına və icra orqanının rəhbərinin (üzvlərinin) peşə yararlığına dair tələbləri, fəaliyyətinin yoxlanılması və ona qarşı təsir tədbirlərinin həyata keçirilməsi qaydasını, hesabatının forma və təqdim edilmə qaydasını, kredit bürosu tərəfindən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına (bundan sonra – Palata) ödənilən haqların məbləğini və ödənilmə qaydasını, habelə kredit tarixçəsi subyektinin kredit tarixçəsində eyniləşdirilməsi üçün tələb olunan məlumatın həcmi müəyyən edir.

2. Anlayışlar

2.1. Bu Qaydanın məqsədləri üçün istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. vətəndaş qüsursuzluğu – qəsdən törədilmiş cinayətə görə məhkumluğun olmaması, keçmişdə mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində ağır və xüsusilə ağır cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi faktının olmaması, müvafiq vəzifəni tutması və ya peşə fəaliyyəti ilə məşğul olması ilə bağlı üzərində məhkəmə qərarı ilə qoyulmuş qadağanın olmaması, məhkəmə qaydasında müflis elan edilməsi faktının olmaması;

2.1.2. aktiv borcalan – sorğu tarixinə kredit bürosunda icrası başa çatmamış borc öhdəliyi, o cümlədən kredit xətti barədə məlumatı olan kredit tarixçəsi subyekti.

2.2. Bu Qaydada istifadə edilən “kredit bürosu”, “kredit tarixçəsi”, “məlumat təchizatçısı”, “kredit tarixçəsinin subyekti”, “pozitiv məlumat” və “neqativ məlumat” anlayışları Qanunda müəyyən edilmiş mənaları ifadə edir.

3. Nizamnamə kapitalı

Kredit bürosunun nizamnamə kapitalı 2 (iki) milyon manat məbləğindən az olmamalıdır.

4. Kredit bürosunun icra orqanının rəhbəri (üzvləri) üçün peşə yararlığı tələbləri

4.1. Aşağıdakı şəxslər kredit bürosunun icra orqanının rəhbəri (üzvləri) ola bilməz:

4.1.1. məcburi ləğv edilmiş və ya müflis elan olunmuş hüquqi şəxsə ləğvetmə və ya iflas haqqında qərarın qəbul edildiyi tarixdən əvvəlki bir ildən az olmayan müddətdə həmin hüquqi şəxsin idarəetmə orqanlarının üzvü və ya baş mühasibi işləmiş şəxslər. Bu tələb həmin hüquqi şəxsin məcburi ləğvi və ya iflası haqqında qərarın qəbul edildiyi tarixdən etibarən 2 (iki) il müddətində tətbiq edilir;

4.1.2. əmək funksiyalarını kobud şəkildə pozduğuna görə hər hansı hüquqi şəxsin idarəetmə orqanında tutduğu vəzifədən qanunla müəyyən olunmuş qaydada azad edilmiş şəxslər;

4.1.3. Palatanın nəzarət subyekti olan kredit təşkilatlarının rəhbər şəxsləri.

4.2. Kredit bürosunun icra orqanının rəhbəri (üzvləri) aşağıdakı tələblərə cavab verməlidir:

4.2.1. ali təhsilin və ən azı 3 (üç) illik idarəetmə təcrübəsinin olması;

4.2.2. vətəndaş qüsursuzluğu tələblərinə uyğun gəlməsi.

4.3. Kredit bürosunun icra orqanının səlahiyyətləri hüquqi şəxsə (kənar idarəçiyə) verildikdə həmin hüquqi şəxsin icra orqanının rəhbəri bu Qaydanın 4.1-ci və 4.2-ci bəndlərinin tələblərinə cavab verməlidir.

5. Kredit tarixçəsi subyektinin kredit tarixçəsində eyniləşdirilməsi üçün tələb olunan məlumatın həcmi

5.1. Məlumat təchizatçıları tərəfindən kredit tarixçəsi subyektinin eyniləşdirilməsi üçün kredit bürolarına ən azı aşağıdakı məlumatlar təqdim edilir:

5.1.1. Fiziki şəxs üzrə:

5.1.1.1. adı, soyadı, ata adı;

5.1.1.2. doğulduğu yer və tarix;

5.1.1.3. şəxsiyyətini təsdiq edən sənədin seriya və nömrəsi;

5.1.1.4. fərdi identifikasiya nömrəsi (FİN) (əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün əgər varsa);

5.1.1.5. fərdi sahibkar olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN).

5.1.2. Hüquqi şəxs üzrə:

5.1.2.1. adı;

5.1.2.2. VÖEN-i.

5.2. Məlumatlar elektron formada kredit bürosunun avtomatlaşdırılmış sisteminin tələblərinə uyğun olaraq təqdim edilir.

6. Kredit bürosu tərəfindən Palataya ödənilən haqların məbləği və ödəmə qaydası

Kredit bürosu tərəfindən Palataya ödənilən haqların məbləği və ödənilmə qaydası "Maliyyə bazarlarında nəzarət edilən subyektlər tərəfindən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına ödənilən haqların tənzimlənməsi Qaydaları" ilə müəyyən edilir.

7. Kredit bürosunun fəaliyyətinə nəzarət

7.1. Palata kredit bürosunun fəaliyyətini və kredit tarixçəsini təşkil edən məlumatların mübadiləsini Qanunun, Qanundan irəli gələrək Palata tərəfindən qəbul edilmiş normativ xarakterli aktların, habelə "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunluğunu qiymətləndirir.

7.2. Palata tərəfindən kredit bürosunun fəaliyyətinə nəzarət xarici və daxili nəzarət tədbirləri vasitəsilə həyata keçirilir. Xarici və daxili nəzarət tədbirləri aşağıdakı elementlərin qiymətləndirilməsinə yönəldilir:

7.2.1. kredit bürosunun məlumat təchizatçıları:

7.2.1.1. kredit bürosu ilə məlumat təchizatçıları arasında məlumat təchizatına dair müqavilə;

7.2.1.2. məlumat təchizatına dair müqavilə imzalanmış təşkilatların məlumatı təmin edən və etməyən (səbəblər göstərilməklə) təsnifat qrupları üzrə siyahısı.

7.2.2. kredit bürosu üçün məlumatın toplanması və kredit bürosuna təqdim edilməsi:

7.2.2.1. toplanmış və təqdim edilmiş məlumatların siyahısı;

7.2.2.2. məlumatın toplanması və təqdim edilməsi kanalları;

7.2.2.3. məlumatın doğruluğu və ona təsir edən amillər.

7.2.3. kredit bürosunda məlumatın emalı:

7.2.3.1. məlumatın doğruluğunun təsdiq edilməsi üsulları;

7.2.3.2. məlumatı yeniləmək və məlumat bazasına daxil etmək üsulları.

7.2.4. kredit məlumatı istifadəçiləri:

7.2.4.1. kredit tarixçəsi subyektindən razılığın alınması;

7.2.4.2. məlumat istifadəçilərinin siyahısı;

7.2.4.3. alınan məlumatın həcmi və məqsədi;

7.2.4.4. məlumatın təhlükəsizliyinin və doğruluğunun təmin edilməsi.

7.2.5. kredit bürosunun məhsulları:

7.2.5.1. məhsulların siyahısı və qiyməti;

7.2.5.2. məhsul istifadəçiləri;

7.2.5.3. reallaşdırdığı məhsulların sayı;

7.2.5.4. yeni məhsullar və onların reallaşdırılmasına dair inkişaf planları.

7.2.6. kredit bürosunda məlumat təhlükəsizliyi və məlumatın qorunması sistemləri:

7.2.6.1. kredit bürosu ərazisinə, xüsusilə server otaqlarına fiziki çıxış siyasəti;

7.2.6.2. kredit bürosunun işçi heyəti üçün kredit bürosu məlumatlarına çıxış siyasəti;

7.2.6.3. avadanlıq və proqram təminatının yenilənməsi sistemi;

7.2.6.4. kredit bürosu məlumatlarına icazəsiz çıxışın qarşısının alınması, aşkar edilməsi və sənədləşdirilməsi siyasəti.

7.2.7. kredit tarixçəsi subyektlərinin maraqlarının qorunması:

7.2.7.1. kredit tarixçəsi subyektindən ona dair məlumatı toplamaq və təqdim etmək razılığının alınması;

7.2.7.2. kredit tarixçəsi subyektlərinə kredit hesabatlarının təqdim edilməsi.

7.2.8. kredit bürosunda risklərin idarə edilməsi sistemləri:

7.2.8.1. əməliyyat, hüquq və nüfuz risklərinin aşkar edilməsi və idarə edilməsi siyasəti;

7.2.8.2. kredit bürosunda daxili nəzarət funksiyasının mövcudluğu və onun effektivliyi.

7.2.9. kredit bürosunda korporativ idarəetmə sistemi:

7.2.9.1. kredit bürosunun struktur bölmələrinin əməkdaşlarının bacarıq, səriştə və təcrübəsi;

7.2.9.2. struktur bölmələri arasında səlahiyyət bölgüsü;

7.2.9.3. kredit bürosunun qərarvermə siyasəti və prosedurları;

7.2.9.4. qərarların icrasının monitorinqinin təşkili və həyata keçirilməsi.

7.3. Kredit bürosunun fəaliyyətinə xarici nəzarət kredit bürosu tərəfindən təqdim edilən hesabatların qiymətləndirilməsi və kredit bürosunun fəaliyyətinə davamlı monitorinqin həyata keçirilməsindən ibarətdir.

7.4. Kredit bürosu tərəfindən Palataya təqdim edilməli olan hesabatların forması, təqdim edilməsi qaydası və müddətləri bu Qaydanın 9-cu hissəsində müəyyən olunmuşdur. Kredit bürosu tərəfindən hesabatlar tələb olunan müddətdə Palataya təqdim olunmadıqda kredit bürosuna Palata tərəfindən 3 (üç) iş günü müddətində icrası məcburi olan yazılı göstəriş verilir. Göstərişdə 10 (on) iş günü ərzində hesabatlarla birgə onların vaxtında təqdim olunmama səbəbi barədə izahat verilməsi və növbəti hesabat tarixindən isə hesabatların vaxtında təqdim olunması tələb edilir.

7.5. Kredit bürosu tərəfindən təqdim edilən hesabatların qiymətləndirilməsi aşağıdakı prosedurlar əsasında həyata keçirilir:

7.5.1. Palata tərəfindən hesabatların bu Qaydanın tələblərinə uyğunluğu yoxlanılır, çatışmazlıqlar aşkar edildikdə, onların aşkar edildiyi tarixdən 5 (beş) iş günü ərzində kredit bürosundan hesabatda müvafiq düzəlişlərin edilməsi və çatışmazlıqların səbəbləri haqda yazılı formada məlumat təqdim etmək tələb olunur. Kredit bürosu hesabatlardakı çatışmazlıqlar bildirildikdən sonra 5 (beş) iş günü ərzində həmin çatışmazlıqları aradan qaldıraraq yenidən hesabatı (hesabatları) və tələb olunan yazılı məlumatı Palataya təqdim edir.

7.5.2. Palata tərəfindən kredit bürosunun hesabatları əsasında onun əməliyyat fəaliyyətinin əsas istiqamətləri təhlil edilir, kredit tarixçəsini təşkil edən məlumatların qəbulu, emalı və ötürülməsi prosesində olan nöqsanlar, habelə potensial risklər müəyyənləşdirilir.

7.5.3. qiymətləndirmənin nəticəsinə uyğun olaraq Palata tərəfindən aşağıdakı tədbirlərdən biri və ya hər ikisi həyata keçirilir:

7.5.3.1. qanunvericiliyin tələblərinin pozulması aşkar edildikdə, onların aradan qaldırılmasına dair kredit bürosuna icrası məcburi olan yazılı göstəriş verilir. Göstərişdə nöqsanlar və onların aradan qaldırılması üçün görülməli tədbirlər və müddətlər müəyyən edilir;

7.5.3.2. kredit bürosunda problemlərin mövcud olması ehtimalı yaradan aşağıdakı erkən xəbərdarlıq indikatorları müşahidə edildikdə, kredit bürosunda tematik yoxlama həyata keçirilə bilər:

7.5.3.2.1. kredit bürosunun icra orqanının tərkibində ardıcıl 12 (on iki) ay ərzində 2 (iki) dəfədən çox dəyişikliklər baş verdikdə;

7.5.3.2.2. ardıcıl iki hesabat tarixinə Palataya təqdim olunan hesabatlarda çatışmazlıqlar aşkar edildikdə;

7.5.3.2.3. hesabat dövrü ərzində kredit tarixçəsinin subyektlərinin şikayətlərinin sayında artım 5 (beş) faizdən artıq olduqda;

7.5.3.2.4. mühüm iştirak payı olan təsisçi (iştirakçı) təsisçilikdən (iştirakdan) çıxdıqda;

7.5.3.2.5. hesabat dövrü ərzində məlumat təchizatçılarının və ya məlumat istifadəçilərinin, habelə sorğuların sayında azalma 5 (beş) faizdən artıq olduqda.

7.6. Xarici nəzarət çərçivəsində kredit bürosunun fəaliyyətinə davamlı monitoring həyata keçirilir. Bu zaman, kredit bürosundan aşağıdakılar barədə məlumatlar tələb olunur:

7.6.1. Palata tərəfindən verilmiş göstərişlərdə müəyyən edilmiş tədbirlərin icra statusu;

7.6.2. kredit bürosunun biznes planının, o cümlədən məhsulların inkişafı üzrə uzunmüddətli strategiyanın icrası və kənarlaşmalar (əgər olarsa);

7.6.3. kredit bürosunun məlumatlarının qəbulu, emalı və ötürülməsi üzrə texniki bazasının yaradılması və bu məlumatlara qanunsuz çıxışın və icazəsiz yayılmasının qarşısının alınması üzrə tədbirlər planı və onun icrası;

7.6.4. kredit bürosunun fəaliyyəti ilə bağlı Palataya daxil olan müraciətlər və onların kredit bürosu tərəfindən cavablandırılması ilə bağlı təsdiqedicə sənədlər;

7.6.5. icra orqanı və səhmdarların (payçıların) strukturunda baş verən dəyişikliklər;

7.6.6. kredit bürosunun fəaliyyətinin tənzimlənməsi məqsədi ilə qəbul edilmiş daxili siyasət və prosedurlar, habelə onlardakı dəyişikliklər.

7.7 Xarici nəzarət çərçivəsində Palata illik maliyyə hesabatları və informasiya sisteminin vəziyyəti barədə kənar auditin qiymətləndirmə hesabatının müzakirə edilməsi məqsədilə kredit bürosunun icra orqanının rəhbəri və kredit bürosunun kənar auditoru ilə birgə görüş keçirir. Görüşdə kredit bürosunun ötən maliyyə ili ərzində fəaliyyəti, aşkar edilmiş nöqsanlar və onların aradan qaldırılması barədə tədbirlər planı müzakirə edilir. Palata tərəfindən tədbirlər planının icrası ilə bağlı kredit bürosuna yazılı göstəriş verilir.

7.8. Palata tərəfindən daxili nəzarət kredit bürosunda hərtərəfli və tematik yoxlamalar vasitəsilə həyata keçirilir. Kredit bürosunda hərtərəfli yoxlama ən azı 3 (üç) ildə bir dəfə olmaqla aparılır. Palata tərəfindən bu Qaydanın 7.5.3.2-ci yarımbəndində göstərilən hallardan əlavə, Palatanın göstərişlərinin icrasının monitoringi, habelə Palataya daxil olmuş şikayət(lər)in araşdırılması məqsədilə tematik yoxlama həyata keçirilir.

7.9. Yoxlama Palatanın qərarı ilə təsdiq edilən sənəd əsasında (imzalanmış yoxlama vəsiqəsi) həyata keçirilir. Yoxlama vəsiqəsində kredit bürosunun tam adı, yoxlama qrupunun tərkibi (rəhbəri və üzvləri) və yoxlamanın müddəti göstərilir. Yoxlama vəsiqəsi iki nüsxədə hazırlanır. Yoxlama vəsiqəsinin bir nüsxəsi kredit bürosunun icra orqanının rəhbərində, digər nüsxəsi isə yoxlama qrupunun rəhbərində saxlanılır.

7.10. Kredit bürosuna hərtərəfli yoxlamanın başlanmasından ən azı 10 (on) iş günü, tematik yoxlamanın başlanmasından ən azı 1 (bir) iş günü əvvəl yazılı bildiriş təqdim edilir. Bildirişdə yoxlamanın tarixi və əhatə etdiyi dövr göstərilir.

7.11. Kredit bürosunun fəaliyyətinin yoxlanılması 15 (on beş) iş günü ərzində həyata keçirilir.

7.12. Palata kredit bürosunda hərtərəfli yoxlamaları aşağıdakıları əhatə etməklə həyata keçirir:

7.12.1. idarəetmə orqanının iclaslarının protokolları, qərarları və digər sənədləri;

7.12.2. kredit bürosunun strateji və biznes planları, habelə büdcəsi;

7.12.3. kredit bürosunun korporativ idarəetmə və kadr siyasəti, işçi heyətinin vəzifə təlimatları;

7.12.4. kredit bürosunun təşkilati-inzibati sənədləşməsi, mühasibat sənədləri və fəaliyyəti ilə əlaqədar bütün daxili sənədlər;

7.12.5. kredit bürosu ilə məlumat təchizatçıları arasında məlumat təchizatına dair razılaşmalar və kredit tarixçəsi subyektindən razılığının alınması;

7.12.6. məlumatların işlənməsi üsulları, keyfiyyəti, habelə yenilənməsinin dövriliyi;

7.12.7. kredit bürosu tərəfindən təklif edilən xidmətlər (kredit hesabatları, kredit portfelinin təhlili, statistik təhlillər və s.) və onların haqlarının müəyyən edilməsi siyasəti;

7.12.8. maliyyə, statistik və idarəetmə hesabatları;

7.12.9. bank hesabları üzrə aparılan əməliyyatlar;

7.12.10. kredit məlumatı mübadiləsinin tənzimlənməsi üzrə siyasət və daxili qaydalar, həmçinin məlumatların təhlükəsizliyi, fəvqəladə hallar planı və xidmətlərin davamlılığı daxil olmaqla bütün sistem və prosedurlar;

7.12.11. daxili nəzarət və risklərin idarə olunmasına dair sənədlər və prosedurlar;

7.12.12. daxili audit üzrə iş planları və hesabatlar;

7.12.13. istehlakçıların hüquqlarının qorunması, o cümlədən istehlakçıların kredit tarixçəsi məlumatlarına çıxışı, istehlakçıların şikayətlərinə baxılması vəziyyəti;

7.12.14. Palataya təqdim olunan hesabatlardakı məlumatların düzgünlüyü.

7.13. Yoxlama qrupunun üzvlərinin hüquqları aşağıdakılardır:

7.13.1. yoxlama aparılan kredit bürosunun inzibati binası və digər xidməti ərazilərinə, o cümlədən xüsusi təhkim edilmiş kredit bürosunun əməkdaşlarının və ya müqavilə əsasında keçid rejiminə nəzarət edən və ya kredit bürosunun ərazilərinin qorumasını həyata keçirən digər təşkilatların əməkdaşlarının müşayiəti ilə server otağı və informasiya-hesablama mərkəzlərinə, informasiya resurslarının toplanması, emalı və saxlanması həyata keçirilən bölmələrə daxil olmaq;

7.13.2. yoxlama qrupunun işinin təşkili və yoxlamanın aparılması üçün tələb olunan məlumatların və ya sənədlərin əldə edilməsi üçün texniki vəsaitlərdən, o cümlədən kompüterlərdən istifadə etmək, Palataya məxsus təşkilati-texniki vəsaitləri xidməti ərazilərə daxil etmək və oradan çıxarmaq;

7.13.3. yoxlamanın hədəflərinin yerinə yetirilməsi məqsədilə yoxlamanın əhatə etdiyi dövr üçün bütün lazımi məlumatları (sənədləri) yoxlama aparılan kredit bürosunun vəzifəli şəxslərindən və digər əməkdaşlarından əldə etmək;

7.13.4. məlumatın emalı sisteminin funksiyaları və resurslarının nümayiş etdirilməsi və onlarla tanışlıq aparılmasını tələb etmək, məlumatların təhlükəsizlik səviyyəsini müəyyən etmək məqsədilə məlumatın təchizatçıları və istifadəçiləri ilə əlaqə kanallarının yoxlanmasına çıxış əldə etmək;

7.13.5. kredit bürosunun icra orqanının rəhbəri və digər işçiləri ilə yoxlanılan məsələlər barədə müzakirələr aparmaq.

7.14. Yoxlama qrupunun üzvlərinin vəzifələri aşağıdakılardır:

7.14.1. yoxlama qrupunun rəhbəri tərəfindən yoxlama aparılan müddət ərzində yoxlama qrupunun kredit bürosunun inzibati binası və digər xidməti ərazilərində yoxlama aparılmasını kredit bürosunun iş rejimini nəzərə almaqla müəyyən etmək;

7.14.2. yoxlama qrupunun fəaliyyət planına uyğun yoxlamalar aparmaq;

7.14.3. yoxlamanın həyata keçirilməsi ilə bağlı kredit bürosunun icra orqanının rəhbərinə lazımi sənədləri təqdim etmək;

7.14.4. kredit bürosunun sənədlərinin və kommersiya sirrinin, o cümlədən bank sirrinin, xidməti və qanunla barəsində xüsusi qorunma rejimi müəyyən edilən digər məlumatların açıqlanmamasını təmin etmək;

7.14.5. yoxlamanın nəticələrini yazılı formada rəsmiləşdirmək;

7.14.6. kredit bürosunun əməkdaşlarına öz hərəkətlərinin səbəblərini izah etmək üçün imkan yaratmaq.

7.15. Fəaliyyətinin yoxlanılması zamanı kredit bürosu aşağıdakı hüquq və vəzifələrə malikdir:

7.15.1. yoxlama qrupunun üzvlərindən yoxlamanın həyata keçirilməsi üçün yoxlama vəsiqəsini tələb etmək və onların şəxsiyyətlərini təsdiq edən sənədlərlə tanış olmaq;

7.15.2. bu Qaydanın 7.15.1-ci yarımbəndində göstərilən sənədlər təqdim edilmədikdə, yoxlama qrupunun üzvünü yoxlamaya buraxmamaq;

7.15.3. fəaliyyətinin yoxlanılmasının nəticəsi barədə məlumat almaq;

7.15.4. yoxlamanın nəticələrini yoxlama qrupu üzvləri ilə müzakirə etmək və onlara dair münasibət bildirmək;

7.15.5. yoxlamaların nəticələrindən Palataya şikayət etmək.

7.16. Yoxlamanın əhatə etdiyi sahələr, yoxlanılan dövr ərzində bu sahələrdə baş vermiş dəyişikliklər, aşkar olunmuş nöqsan və çatışmazlıqlara dair yoxlama haqqında hesabat Palata tərəfindən yoxlama başa çatdıqdan sonra 10 (on) iş günü ərzində iki nüsxədə hazırlanır. Yoxlama hesabatı Palatanın yoxlamada iştirak edən əməkdaşları tərəfindən imzalandıqdan sonra kredit bürosuna imzalanmaq üçün təqdim edilir.

7.17. Kredit bürosu 7 (yeddi) iş günü ərzində yoxlama haqqında hesabatla tanış olur və kredit bürosunun icra orqanının rəhbəri onu imzalayaraq Palataya təqdim edir. Kredit bürosu yoxlama haqqında hesabatda əks olunan nəticələrlə razı olmadıqda kredit bürosunun icra orqanının rəhbəri (üzvləri) yoxlama haqqında hesabatla izahatını əlavə edir.

7.18. Yoxlama haqqında hesabatın nüsxəsi bu müddətdə Palataya təqdim olunmadıqda, Palata hesabatın özündə olan nüsxəsində bu barədə qeyd aparır.

7.19. Yoxlama qrupu ilə kredit bürosu arasında yoxlamanın nəticələri barədə fikir ayrılığı və kredit bürosunun etirazı olduqda, Palatada yoxlamaların nəticələrinin kredit bürosu ilə müzakirəsi həyata keçirilir.

7.20. Kredit bürosunun etirazı əsaslı olduqda yoxlama haqqında hesabatla 5 (beş) iş günü ərzində Palata tərəfindən əlavə və dəyişikliklər edilir. Yoxlama haqqında hesabat yekunlaşdırıldıqdan sonra onun nəticələri ilə bağlı Palata tərəfindən kredit bürosunun fəaliyyətində aşkar edilmiş nöqsanların 30 (otuz) təqvim gününədək müddətdə aradan qaldırılmasına dair kredit bürosuna icrası məcburi olan yazılı göstəriş verilir.

7.21. Daxili və xarici nəzarət tədbirləri nəticəsində fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmət göstərilməsi ilə bağlı kredit bürosunun fəaliyyətində nöqsanlar aşkar edildikdə Palata bu barədə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məlumat verir.

8. Kredit bürosuna qarşı təsir tədbirləri

8.1. Qanunun, "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanununun, bu Qaydanın tələblərinin pozulmasının xarakterindən asılı olaraq kredit bürosuna qarşı Palatanın aşağıdakı təsir tədbirlərini tətbiq etmək hüququ vardır:

8.1.1. pozuntuların və ya pozuntulara səbəb ola biləcək faktların aradan qaldırılması barədə kredit bürosundan öhdəlik məktubu tələb etmək. Kredit bürosu Palataya təqdim etdiyi öhdəlik məktubunda yol verilmiş pozuntuların və ya pozuntulara səbəb ola biləcək faktların aradan qaldırılması üçün görülməli tədbirlər və onların həyata keçirilməsi müddətləri göstərir;

8.1.2. kredit bürosuna icrası məcburi olan yazılı göstəriş vermək. Palatanın kredit bürosuna icrası məcburi olan yazılı göstərişində müddəti müəyyən edilməklə bu çatışmazlıqların aradan qaldırılması tələb edilir;

8.1.3. Kredit bürosunun icra orqanının rəhbərini (üzvlərini) 6 (altı) ay müddətədək vəzifə(lər)sindən müvəqqəti kənarlaşdırmaq.

8.2. Kredit bürosu onun fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmət göstərilməsi ilə əlaqədar fəaliyyətində olan nöqsanlarının aradan qaldırılması barədə Palatanın göstərişlərinə əməl etmədikdə, Palata qeyd edilən fəaliyyəti ilə bağlı lisenziyanın ləğv edilməsi üçün Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edir.

9. Kredit bürosunun fəaliyyəti barədə hesabatın forması və təqdim edilməsi üzrə tələblər

9.1. Kredit bürosu fəaliyyətinin Palata tərəfindən qiymətləndirilməsi məqsədilə bu Qaydaya 1 saylı Əlavədə göstərilən cari fəaliyyətinə dair və 2 saylı Əlavədə göstərilən kredit bazarına dair hesabatları hazırlayır və rüblük əsasda hesabat dövründən sonrakı ayın onundan gec olmayaraq Palataya təqdim edir.

9.2. Hesabatlar kredit bürosunun icra orqanının rəhbəri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş kağız daşıyıcıda və ya elektron imza ilə təsdiq edilmiş elektron sənəd formasında təqdim edilir.

9.3. Xarici valyutada olan göstəricilər hesabatın təsdiq edildiyi tarixə Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi məzənnəsi üzrə manat ekvivalenti ilə əks etdirilir.

9.4. Kredit bürosu tərəfindən kənar auditor rəyi ilə təsdiqlənmiş illik maliyyə hesabatları auditor rəyi ilə birlikdə və kənar auditor tərəfindən aparılmış informasiya sisteminin vəziyyəti barədə qiymətləndirilmə hesabatı maliyyə ilinin başa çatmasından sonrakı 5 (beş) ay ərzində Palataya təqdim edilir.

1. KREDİT BÜROSUNUN FƏALİYYƏTİNƏ DAİR HESABAT

Kredit bürosunun adı: _____

Kredit bürosunun ünvanı: _____

Hesabatın əhatə etdiyi dövr: _____

Hesabatın təqdim edilmə tarixi: _____

Hesabatı tərtib edən struktur: _____

Hesabatı tərtib edən şəxs:

Soyadı, adı, atasının adı: _____

Vəzifəsi: _____

Elektron poçt ünvanı: _____

Telefon nömrəsi: _____

Faks nömrəsi: _____

1.1. Kredit bürosunun fəaliyyətinə dair ümumi məlumat¹

1. Səhmdarlar (payçılar) haqqında məlumat.
2. İcra orqanı haqqında məlumat.
3. İşçilərin sayı, o cümlədən dövr ərzində işdən azad edilən və işə qəbul edən işçilərin sayı barədə məlumat.
4. İnformasiya sistemi və aparılan dəyişikliklər.
5. Xidmətin göstərilmədiyi dövrlər və onun səbəbləri.
6. Kredit bürosunun fəaliyyətində texniki problemlər.
7. Məlumatların ötürülməsində məlumat təchizatçıları və istifadəçiləri ilə kredit bürosu arasında yaranan problemlər və onların aradan qaldırılmasına dair məlumat.
8. Palata ilə müzakirə olunan problemlər və sorğular.
9. Kredit bürosunun məhsullarının növləri, o cümlədən reallaşdırdığı məhsullara dair məlumat (hər bir məhsul üzrə ayrılıqda qeyd olunmaqla).
10. Mənfəət və zərər haqqında hesabat və balans hesabatı.
11. Kredit bürosunun icra orqanının rəhbəri tərəfindən mühüm hesab edilən digər məlumatlar.

¹ Hesabat dövrü üzrə kredit bürosunun qeyd edilən hissələri əhatə edən fəaliyyətinin təsviri

1.2. Məlumat təchizatçlarına dair məlumat

Məlumat təchizatçıları	Hesabat tarixinə məlumat təchizatçılarının sayı	Hesabat dövrü ərzində məlumat təchizatçıları tərəfindən ötürülmüş məlumatların sayı	Hesabat dövrü ərzində məlumat təchizatçıları tərəfindən edilmiş sorğuların	
			ümumi sayı	imtina edilmiş ² sorğuların sayı
1. Banklar				
2. Bank olmayan kredit təşkilatları				
3. Sığortaçılar				
4. Təkrarsığortaçılar				
5. Lizin şirkətləri				
6. Faktoring şirkətləri				
7. Digər				

² İmtina edilmiş məlumat dedikdə kredit bürosunun kredit tarixçəsi subyekti haqqında məlumata malik olmadıqda sorğuya imtina ilə cavab verə bilməsi nəzərdə tutulur.

1.3. Kredit tarixçəsinin subyektləri barədə məlumat

Kredit tarixçəsi subyektləri	Aktiv borcalanların sayı	Kredit tarixçəsi subyektləri barədə edilən sorğuların		Məlumatları ötürülmüş yeni kredit tarixçəsi subyektlərinin sayı	Kredit tarixçəsi subyektlərinə verilmiş hesabatların	
		ümumi sayı ³	cavablandırılma faizi ⁴		ümumi sayı	neqativ məlumat verilən
1. Fiziki şəxslər						
2. Dövlət təsərrüfat cəmiyyətləri						
3. Özəl təsərrüfat cəmiyyətləri						
4. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər						

³ Təkrar daxil olan sorğular və onlar barədə verilən məlumatlar müvafiq olaraq sorğuların məcmu sayına və cavablandırılan sorğuların məcmu sayına daxil edilməlidir.

⁴ Cavablandırılan sorğuların sayının daxil olmuş sorğuların ümumi sayına nisbəti kimi hesablanır.

1.4. Sorğuların məqsədlər üzrə bölgüsü

	ölkədaxili	ölkədən kənar
1. Kredit üzrə müraciət məqsədilə kredit bürosuna edilmiş sorğuların sayı		
2. Portfeli idarəetmə məqsədilə kredit bürosuna edilmiş sorğuların sayı		
3. Borcların toplanması (kollektor) məqsədilə kredit bürosuna edilmiş sorğuların sayı		
4. Marketing üçün ilkin qiymətləndirmə məqsədilə kredit bürosuna edilmiş sorğuların sayı		
5. Digər məqsədlərlə edilmiş sorğuların sayı		

1.5. Ölkədən kənar təşkilatlar tərəfindən edilmiş sorğuların sayı

1. Banklar tərəfindən edilmiş sorğuların sayı	
2. Bank olmayan kredit təşkilatları tərəfindən edilmiş sorğuların sayı	
3. Telekommunikasiya şirkətləri tərəfindən edilmiş sorğuların sayı	
4. Pərakəndə satıcılar tərəfindən edilmiş sorğuların sayı	
5. Lizinq şirkətləri tərəfindən edilmiş sorğuların sayı	
6. Digər təşkilatlar tərəfindən edilmiş sorğuların sayı	

1.6. Kredit bürosu ilə kredit təşkilatları arasında məlumatların mübadiləsi

Kredit təşkilatının adı	Məlumatların təqdim edilməsinə dair müqavilənin bağlanma tarixi	Təqdim olunmuş məlumatların ümumi sayı ⁵	Təqdim olunmuş məlumatlarda xətalərin ümumi sayı ⁶	Xəta faizi ⁷	Yeni kredit tarixçəsi subyektləri barədə ötürülmüş məlumatların		Daxil olmuş müraciətlərin	
					ümumi sayı, o cümlədən,		Ümumi sayı, o cümlədən	
					fiziki şəxslərlə bağlı			
					dövlət təsərrüfat cəmiyyətləri ilə bağlı			
					özəl təsərrüfat cəmiyyətləri ilə bağlı		Cavablandırılan müraciətlərin sayı	
					hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər ilə bağlı			

⁵ Burada kredit tarixçəsi subyektləri barədə təqdim olunan məlumatların sayı nəzərdə tutulur. Bir kredit tarixçəsi subyekti barədə bir neçə məlumat təqdim edildikdə, hər bir məlumat məcmu sayda nəzərə alınır.

⁶ Təqdim olunmuş məlumatlarda xətalərin aşkar edildiyi kredit tarixçəsi subyektlərinin sayı nəzərdə tutulur.

⁷ Təqdim olunmuş məlumatlarda xətalərin aşkar edildiyi kredit tarixçəsi subyektlərinin sayının təqdim olunmuş məlumatlarda kredit tarixçəsi subyektlərinin ümumi sayına nisbəti kimi hesablanır.

1.7. Kredit mübadiləsi ilə bağlı mübahisələrin həllinə dair məlumatlar

1. Kredit bürosuna daxil olmuş şikayətlərin ümumi sayı, o cümlədən	
1.1. rüb ərzində daxil olmuş şikayətlərin sayı	
1.2. rüb ərzində həllini tapmış şikayətlərin sayı, o cümlədən	
1.2.1. rüb ərzində kredit bürosu tərəfindən həll edilmiş şikayətlərin sayı	
1.2.2. rüb ərzində məlumat təchizatçıları tərəfindən həll edilmiş şikayətlərin sayı	
1.2.3. rüb ərzində digər tərəflər (məhkəmə, Palata və s.) tərəfindən həll edilmiş şikayətlərin sayı	
1.3. həll edilməmiş mübahisələrin ümumi sayı	

1.8. Fiziki şəxslərin kredit hesabatlarına çıxışına dair məlumatlar

1. Kredit bürosu tərəfindən ödənişsiz əsaslarla təqdim edilən məlumatların sayı	
2. Kredit bürosu tərəfindən ödənişli əsaslarla təqdim edilən məlumatların sayı	

Mən təsdiq edirəm ki, təqdim olunmuş məlumatlar doğrudur:

Kredit bürosunun icra orqanının rəhbərinin adı, soyadı və atasının adı: _____ (imza) _____ (möhür) _____

Tarix:

2. KREDİT BAZARINA DAİR HESABAT

Kredit bürosunun adı: _____

Kredit bürosunun ünvanı: _____

Hesabatın əhatə etdiyi dövr: _____

Hesabatın təqdim edilmə tarixi: _____

Hesabatı tərtib edən struktur: _____

Hesabatı tərtib edən şəxs:

Soyadı, adı, atasının adı: _____

Vəzifəsi: _____

Elektron poçt ünvanı: _____

Telefon nömrəsi: _____

Faks nömrəsi: _____

2.1. Kredit tarixçəsi subyektləri üzrə məlumatlar

	Hesabat dövrünün sonunda
1. Fiziki şəxslər	
1.1. Kredit bürosu sistemində qeydə alınmış fiziki şəxslərin ümumi sayı	
1.2. Kredit tarixçəsinə malik fiziki şəxslərin ümumi sayı, o cümlədən	
1.2.1. pozitiv məlumatı olan	
1.2.2. neqativ məlumatı olan – gecikmə müddəti 1-90 gün	
1.2.3. neqativ məlumatı olan – gecikmə müddəti 91-180 gün	
1.2.4. neqativ məlumatı olan – gecikmə müddəti 181-365 gün	
1.2.5. neqativ məlumatı olan – gecikmə müddəti 365 gündən çox	
2. Dövlət təsərrüfat cəmiyyətləri	
2.1. Kredit bürosu sistemində qeydə alınmış dövlət təsərrüfat cəmiyyətlərinin ümumi sayı	
2.2. Kredit tarixçəsinə malik dövlət təsərrüfat	

cəmiyyətlərinin ümumi sayı, o cümlədən	
2.2.1. pozitiv məlumatı olan	
2.2.2. neqativ məlumatı olan – gecikmə müddəti 1-90 gün	
2.2.3. neqativ məlumatı olan – gecikmə müddəti 91-180 gün	
2.2.4. neqativ məlumatı olan – gecikmə müddəti 181-365 gün	
2.2.5. neqativ məlumatı olan – gecikmə müddəti 365 gündən çox	
3. Özəl təsərrüfat cəmiyyətləri	
3.1. Kredit bürosu sistemində qeydə alınmış özəl təsərrüfat cəmiyyətlərinin ümumi sayı	
3.2. Kredit tarixçəsinə malik özəl təsərrüfat cəmiyyətlərinin ümumi sayı, o cümlədən	
3.2.1. pozitiv məlumatı olan	
3.2.2. neqativ məlumatı olan – gecikmə müddəti 1-90 gün	
3.2.3. neqativ məlumatı olan – gecikmə müddəti 91-180 gün	
3.2.4. neqativ məlumatı olan – gecikmə müddəti 181-365 gün	
3.2.5. neqativ məlumatı olan – gecikmə müddəti 365 gündən çox	
4. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər	
4.1. Kredit bürosu sistemində qeydə alınmış hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin ümumi sayı	
4.2. Kredit tarixçəsinə malik hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin ümumi sayı	
4.2.1. pozitiv məlumatı olan	
4.2.2. neqativ məlumatı olan – gecikmə müddəti 1-90 gün	
4.2.3. neqativ məlumatı olan – gecikmə müddəti 91-180 gün	
4.2.4. neqativ məlumatı olan – gecikmə müddəti 181-365 gün	
4.2.5. neqativ məlumatı olan – gecikmə müddəti 365 gündən çox	

2.2. Bankların kredit məhsulları üzrə məlumatlar

Kredit məhsulları üzrə bölgü	Hesabat dövrünün sonunda
	Fiziki şəxslər
1.1. Daşınmaz əmlak kreditlərinin sayı, o cümlədən	
1.1.1. aktiv (kredit müqaviləsi qüvvədə olan) daşınmaz əmlak kreditlərinin sayı, o cümlədən	
1.1.1.1. gecikməsi olmayan kreditlərin sayı	
1.1.1.2. gecikmə müddəti 1-90 gün olan kreditlərin sayı	
1.1.1.3. gecikmə müddəti 91-180 gün olan kreditlərin sayı	
1.1.1.4. gecikmə müddəti 181-365 gün olan kreditlərin sayı	
1.1.1.5. gecikmə müddəti 365 gündən çox olan kreditlərin sayı	
1.1.2. bağlanmış kreditlərin sayı	
1.1.3. dövr ərzində kredit üzrə ödənişlər, cəmi (min manatla)	
1.1.4. kredit üzrə qalıq məbləğ, cəmi (min manatla)	
1.2. Təminatlı istehlak kreditlərinin sayı, o cümlədən	
1.2.1. aktiv təminatlı istehlak kreditlərinin sayı, o cümlədən	
1.2.1.1. gecikməsi olmayan kreditlərin sayı	
1.2.1.2. gecikmə müddəti 1-90 gün olan kreditlərin sayı	
1.2.1.3. gecikmə müddəti 91-180 gün olan kreditlərin sayı	
1.2.1.4. gecikmə müddəti 181-365 gün olan kreditlərin sayı	
1.2.1.5. gecikmə müddəti 365 gündən çox olan kreditlərin sayı	
1.2.2. bağlanmış kreditlərin sayı	
1.2.3. dövr ərzində kredit üzrə ödənişlər, cəmi (min manatla)	
1.2.4. kredit üzrə qalıq məbləğ, cəmi (min manatla)	
1.3. Təminatsız istehlak kreditlərinin sayı, o cümlədən	

1.3.1. aktiv təminatlı istehlak kreditlərinin sayı, o cümlədən			
1.3.1.1. gecikməsi olmayan kreditlərin sayı			
1.3.1.2. gecikmə müddəti 1-90 gün olan kreditlərin sayı			
1.3.1.3. gecikmə müddəti 91-180 gün olan kreditlərin sayı			
1.3.1.4. gecikmə müddəti 181-365 gün olan kreditlərin sayı			
1.3.1.5. gecikmə müddəti 365 gündən çox olan kreditlərin sayı			
1.3.2. bağlanmış kreditlərin sayı			
1.3.3. dövr ərzində kredit üzrə ödənişlər, cəmi (min manatla)			
1.3.4. kredit üzrə qalıq məbləğ, cəmi (min manatla)			
	Dövlət təsərrüfat cəmiyyətləri	Özəl təsərrüfat cəmiyyətləri	Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər
1.4. Təminatlı biznes kreditlərinin sayı, o cümlədən			
1.4.1. aktiv təminatlı biznes kreditlərinin sayı, o cümlədən			
1.4.1.1. gecikməsi olmayan kreditlərin sayı			
1.4.1.2. gecikmə müddəti 1-90 gün olan kreditlərin sayı			
1.4.1.3. gecikmə müddəti 91-180 gün olan kreditlərin sayı			
1.4.1.4. gecikmə müddəti 181-365 gün olan kreditlərin sayı			
1.4.1.5. gecikmə müddəti 365 gündən çox olan kreditlərin sayı			
1.4.2. bağlanmış kreditlərin sayı			
1.4.3. dövr ərzində kredit üzrə ödənişlər, cəmi (min manatla)			
1.4.4. kredit üzrə qalıq məbləğ, cəmi (min manatla)			

1.5. Təminatlı biznes kreditlərinin sayı, o cümlədən			
1.5.1. aktiv təminatlı biznes kreditlərinin sayı, o cümlədən			
1.5.1.1. gecikməsi olmayan kreditlərin sayı			
1.5.1.2. gecikmə müddəti 1-90 gün olan kreditlərin sayı			
1.5.1.3. gecikmə müddəti 91-180 gün olan kreditlərin sayı			
1.5.1.4. gecikmə müddəti 181-365 gün olan kreditlərin sayı			
1.5.1.5. gecikmə müddəti 365 gündən çox olan kreditlərin sayı			
1.5.2. bağlanmış kreditlərin sayı			
1.5.3. dövr ərzində kredit üzrə ödənişlər, cəmi (min manatla)			
1.5.4. kredit üzrə qalıq məbləğ, cəmi (min manatla)			
	Fiziki şəxslər		
1.6. Avtomobil kreditlərinin sayı, o cümlədən			
1.6.1. aktiv avtomobil kreditlərinin sayı, o cümlədən			
1.6.1.1. gecikməsi olmayan kreditlərin sayı			
1.6.1.2. gecikmə müddəti 1-90 gün olan kreditlərin sayı			
1.6.1.3. gecikmə müddəti 91-180 gün olan kreditlərin sayı			
1.6.1.4. gecikmə müddəti 181-365 gün olan kreditlərin sayı			
1.6.1.5. gecikmə müddəti 365 gündən çox olan kreditlərin sayı			
1.6.2. bağlanmış kreditlərin sayı			
1.6.3. dövr ərzində kredit üzrə ödənişlər, cəmi (min manatla)			
1.6.4. kredit üzrə qalıq məbləğ, cəmi (min manatla)			

2.3. Bank olmayan kredit təşkilatlarının kredit məhsulları üzrə məlumatlar

Kredit məhsulları üzrə bölgü	Hesabat dövrünün sonunda
	Fiziki şəxslər
1.1. Daşınmaz əmlak kreditlərinin sayı, o cümlədən	
1.1.1. aktiv (kredit müqaviləsi qüvvədə olan) daşınmaz əmlak kreditlərinin sayı, o cümlədən	
1.1.1.1. gecikməsi olmayan kreditlərin sayı	
1.1.1.2. gecikmə müddəti 1-90 gün olan kreditlərin sayı	
1.1.1.3. gecikmə müddəti 91-180 gün olan kreditlərin sayı	
1.1.1.4. gecikmə müddəti 181-365 gün olan kreditlərin sayı	
1.1.1.5. gecikmə müddəti 365 gündən çox olan kreditlərin sayı	
1.1.2. bağlanmış kreditlərin sayı	
1.1.3. dövr ərzində kredit üzrə ödənişlər, cəmi (min manatla)	
1.1.4. kredit üzrə qalıq məbləğ, cəmi (min manatla)	
1.2. Təminatlı istehlak kreditlərinin sayı, o cümlədən	
1.2.1. aktiv təminatlı istehlak kreditlərinin sayı, o cümlədən	
1.2.1.1. gecikməsi olmayan kreditlərin sayı	
1.2.1.2. gecikmə müddəti 1-90 gün olan kreditlərin sayı	
1.2.1.3. gecikmə müddəti 91-180 gün olan kreditlərin sayı	
1.2.1.4. gecikmə müddəti 181-365 gün olan kreditlərin sayı	
1.2.1.5. gecikmə müddəti 365 gündən çox olan kreditlərin sayı	
1.2.1.6. bağlanmış kreditlərin sayı	

1.2.2. dövr ərzində kredit üzrə ödənişlər, cəmi (min manatla)			
1.2.3. kredit üzrə qalıq məbləğ, cəmi (min manatla)			
1.3. Təminatlı istehlak kreditlərinin sayı, o cümlədən			
1.3.1. aktiv təminatlı istehlak kreditlərinin sayı, o cümlədən			
1.3.1.1. gecikməsi olmayan kreditlərin sayı			
1.3.1.2. gecikmə müddəti 1-90 gün olan kreditlərin sayı			
1.3.1.3. gecikmə müddəti 91-180 gün olan kreditlərin sayı			
1.3.1.4. gecikmə müddəti 181-365 gün olan kreditlərin sayı			
1.3.1.5. gecikmə müddəti 365 gündən çox olan kreditlərin sayı			
1.3.2. bağlanmış kreditlərin sayı			
1.3.3. dövr ərzində kredit üzrə ödənişlər, cəmi (min manatla)			
1.3.4. kredit üzrə qalıq məbləğ, cəmi (min manatla)			
	Dövlət təsərrüfat cəmiyyətləri	Özəl təsərrüfat cəmiyyətləri	Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər
1.4. Təminatlı biznes kreditlərinin sayı, o cümlədən			
1.4.1. aktiv təminatlı biznes kreditlərinin sayı, o cümlədən			
1.4.1.1. gecikməsi olmayan kreditlərin sayı			
1.4.1.2. gecikmə müddəti 1-90 gün olan kreditlərin sayı			
1.4.1.3. gecikmə müddəti 91-180 gün olan kreditlərin sayı			
1.4.1.4. gecikmə müddəti 181-365 gün olan kreditlərin sayı			
1.4.1.5. gecikmə müddəti 365 gündən çox olan kreditlərin sayı			

1.4.2. bağlanmış kreditlərin sayı			
1.4.3. dövr ərzində kredit üzrə ödənişlər, cəmi (min manatla)			
1.4.4. kredit üzrə qalıq məbləğ, cəmi (min manatla)			
1.5. Təminatlı biznes kreditlərinin sayı, o cümlədən			
1.5.1. aktiv təminatlı biznes kreditlərinin sayı, o cümlədən			
1.5.1.1. gecikməsi olmayan kreditlərin sayı			
1.5.1.2. gecikmə müddəti 1-90 gün olan kreditlərin sayı			
1.5.1.3. gecikmə müddəti 91-180 gün olan kreditlərin sayı			
1.5.1.4. gecikmə müddəti 181-365 gün olan kreditlərin sayı			
1.5.1.5. gecikmə müddəti 365 gündən çox olan kreditlərin sayı			
1.5.2. bağlanmış kreditlərin sayı			
1.5.3. dövr ərzində kredit üzrə ödənişlər, cəmi (min manatla)			
1.5.4. kredit üzrə qalıq məbləğ, cəmi (min manatla)			
	Fiziki şəxslər		
1.6. Avtomobil kreditlərinin sayı, o cümlədən			
1.6.1. aktiv avtomobil kreditlərinin sayı, o cümlədən			
1.6.1.1. gecikməsi olmayan kreditlərin sayı			
1.6.1.2. gecikmə müddəti 1-90 gün olan kreditlərin sayı			
1.6.1.3. gecikmə müddəti 91-180 gün olan kreditlərin sayı			
1.6.1.4. gecikmə müddəti 181-365 gün olan kreditlərin sayı			
1.6.1.5. gecikmə müddəti 365 gündən çox olan kreditlərin sayı			
1.6.2. bağlanmış kreditlərin sayı			

1.6.3. dövr ərzində kredit üzrə ödənişlər, cəmi (min manatla)	
1.6.4. kredit üzrə qalıq məbləğ, cəmi (min manatla)	

2.4. Kredit təşkilatları üzrə borcalanlar və kreditlər haqqında ümumi məlumatlar

Milli valyutada verilmiş kreditlər üzrə:

Nö	Kredit təşkilatının adı	Kreditin qalıq məbləği (min manatla)	Kreditin sayı	Aktiv borcalanların sayı
1	2	3	4	5

Xarici valyutada verilmiş kreditlər üzrə:

Nö	Kredit təşkilatının adı	Kreditin qalıq məbləği (min manatla)	Kreditin sayı	Aktiv borcalanların sayı
1	2	3	4	5

2.5. Aktiv borcalanlar haqqında məlumat

Milli valyutada verilmiş kreditlər üzrə:

Nö	Məlumat	Say
1	2	3
	Yaş qrupu:	
	<20	
	20-24	
	25-29	
	30-34	

	35-39	
	40-49	
	50-64	
	>64	
	Cins:	
	Qadın	
	Kişi	
	Fiziki şəxslərə verilmiş kreditlərin təyinatı üzrə bölgüsü:	
	Yaşayış sahəsinin alınması	
	Tikinti və təmir	
	Avtomobil	
	Məişət avadanlıqlarının alınması	
	Kredit kartları	
	Digər	
	Dövlət təsərrüfat cəmiyyətlərinə verilmiş kreditlərin sektorlar üzrə bölgüsü:	
	Sənaye	
	Kənd təsərrüfatı	
	Tikinti sahəsi	
	Nəqliyyat	
	İnformasiya və rabitə	
	Ticarət müəssisələri	
	Digər qeyri-istehsal və xidmət sahələri	
	Mərkəzi idarəetmə orqanları və bələdiyyələr	
	Özəl təsərrüfat cəmiyyətlərinə verilmiş kreditlərin sektorlar üzrə bölgüsü:	
	Sənaye	
	Kənd təsərrüfatı	
	Tikinti sahəsi	
	Nəqliyyat	
	İnformasiya və rabitə	
	Ticarət müəssisələri	
	Digər qeyri-istehsal və xidmət sahələri	
	Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə verilmiş kreditlərin sektorlar üzrə bölgüsü:	
	Sənaye	
	Kənd təsərrüfatı	

	Tikinti sahəsi	
	Nəqliyyat	
	İnformasiya və rabitə	
	Ticarət müəssisələri	
	Digər qeyri-istehsal və xidmət sahələri	

Xarici valyutada verilmiş kreditlər üzrə:

Nö	Məlumat	Say
1	2	3
	Yaş qrupu:	
	<20	
	20-24	
	25-29	
	30-34	
	35-39	
	40-49	
	50-64	
	>64	
	Cins:	
	Qadın	
	Kişi	
	Fiziki şəxslərə verilmiş kreditlərin təyinatı üzrə bölgüsü:	
	Yaşayış sahəsinin alınması	
	Tikinti və təmir	
	Avtomobil	
	Məişət avadanlıqlarının alınması	
	Kredit kartları	
	Digər	
	Dövlət təsərrüfat cəmiyyətlərinə verilmiş kreditlərin sektorlar üzrə bölgüsü:	
	Sənaye	
	Kənd təsərrüfatı	
	Tikinti sahəsi	
	Nəqliyyat	
	İnformasiya və rabitə	
	Ticarət müəssisələri	
	Digər qeyri-istehsal və xidmət sahələri	
	Mərkəzi idarəetmə orqanları və bələdiyyələr	
	Özəl təsərrüfat cəmiyyətlərinə verilmiş kreditlərin sektorlar üzrə bölgüsü:	
	Sənaye	
	Kənd təsərrüfatı	

	Tikinti sahəsi	
	Nəqliyyat	
	İnformasiya və rabitə	
	Ticarət müəssisələri	
	Digər qeyri-istehsal və xidmət sahələri	
	Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə verilmiş kreditlərin sektorlar üzrə bölgüsü:	
	Sənaye	
	Kənd təsərrüfatı	
	Tikinti sahəsi	
	Nəqliyyat	
	İnformasiya və rabitə	
	Ticarət müəssisələri	
	Digər qeyri-istehsal və xidmət sahələri	

Mən təsdiq edirəm ki, təqdim olunmuş məlumatlar doğrudur:

Kredit bürosunun icra orqanının rəhbərinin adı, soyadı və atasının

adı: _____ (imza) _____ (möhür) _____

Tarix: